

Zəngəzur dəhlizi – dünyaya açılan qapı



Vətən müharibəsində əldə edilən mühərriyət zəfərdən sonra imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyannamədə Ermənistən Azərbaycanın Qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyini reallaşdırma-lı olduğu bildirilib. Başqa sözlə, ölkəmizin Qərb hissəsi ilə Ermənistən ərazisindən keçərək nəqliyyat əlaqələrinin yaradılması müvafiq olaraq tarixi Zəngəzur dəhlizinin aktuallığını ortaya çıxarıb. Bunu-nunla da sözügedən dəhliz Mərkəzi Asiya və Cənubi Qafqaz, Avropa və Asiya arası-sında olan iqtisadi əlaqələrin yaranma-sında və inkişaf etdirilməsində həlledici rolu şərtləndirib.

Yeri gəlmışkən, bu gün Ermənistən mübahisə mövzusuna çevirdiyi Zəngəzur dəhlizinin fəaliyyətinin gerçəkləşməsi, ilk növbədə, bu dövlətin maraqlarına cavab verir. Çünkü işgalçi ölkə adıçəkilən kommunikasiyadan yararlanmaqla ticarət əlaqələrini genişləndirir, bununla da üzləşdiyi və getdikcə dərinleşən iqtisadi böhrandan xilas ola bilər.

Bu coğrafiyada belə bir kommunikasiyanın – dəhlizin fəaliyyətə başlaması, eyni zamanda, region ölkələrinin, məsələn, Azərbaycan, İran və Türkiyənin də sosial-iqtisadi yüksəlişinə böyük töhfə verəcəyi heç bir şübhə doğurmır. Ekspertlər tərəfindən bu dəhlizin Qərb ilə Şərqi arasında olan iqtisadi əlaqələrin dərinleşməsinə, yaranan ticarət həlqəsinə əlavə dəyər verməsinə önemli təsir göstərcəyi də haqlı olaraq vurğulanır.

(ardı 4-cü səhifədə)

Zəngəzur dəhlizi – dünyaya açılan qapı

(əvvəli 1-ci səhifədə)

Ümumiyyətlə, transregional əhəmiyyət daşıyan Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi region ölkələri arasında iqtisadi əlaqələrin şaxələndirilməsinə, o cümlədən, istehsalçı, istehlakçı və tranzit ölkələr arasında ticarət əlaqələrinin diversifikasiyalasmasına xidmet edəcək. Regional əməkdaşlığın gücləndirilməsi və region ölkələrinin iqtisadi təhlükəsizliyinin artırılması fonunda adıçəkilən dəhliz layihəsinin icrası nəzərəçarpacaq dərəcədə dəyişikliyə getirib çıxaracaq.

Bu baxımdan Zəngəzur dəhlizinin iqtisadi səmərəsi de diqqət çekir. Bu, ilk növbədə, dünya iqtisadiyyatında aparıcı mövqeyə malik olan Çindən gələn yüklerin Mərkəzi Asiya marşrutu ilə daşınmasına müsbət təsir göstərməklə bərabər, həm də Süveyş kanallından keçən dəniz yoluna alternativ nəqliyyat dəhlizinin formalasdırılmasını şərtləndirir. Bütün bunlar isə son nəticədə ölkəmizin, həmçinin Zəngəzur dəhlizinin vacib nəqliyyat arteriyasına əvərilməsinə şərait yaradır.

Burada səsləndirilən sonuncu məqamla bağlı bir tarixi faktı xatırlatmaq yerinə düşərdi. Belə ki, Süveyş kanalında "Evergreen" gəmisinin qəzaya uğraması nəticəsində gün ərzində Qərbə daşınan yükler üzrə 5,1 milyard və şərqə daşınan yükler üzrə 4,5 milyard olmaqla ümumilikdə 9,6 milyard dollar zərər yarandı. Ümumilikdə dünya ticarətinin təqribən 12 faizinin bu kanal vasitəsilə həyata keçirildiyi nəzərə alınsa, alternativ nəqliyyat arteriyalarının, o cümlədən, Zəngəzur dəhlizi ilə Azərbaycanın Avrasiyanın nəqliyyat infrastrukturunda iqtisadi əhəmiyyəti barədə aydın təsəvvür yaranar.

Zəngəzur dəhlizinin digər bir iqtisadi əhəmiyyəti isə Mərkəzi Asiya ölkələrinin bu yeni nəqliyyat dəhlizindən gələcəkdə istifadəsi ilə bağlıdır. Başqa sözlə, Zəngəzur dəhlizi "Aşqabad müqaviləsi" adı ilə tanınan anlaşmaya qoşulan ölkələrin Avropana reinteqrasiyası üçün yeni perspektivləri şərtləndirir. Belə ki, sözügedən müqavilə Türkmenistan, Özbəkistan, Qazaxistan, İran, Oman, Hindistan və Pakistan arasında Avrasiya regionunda nəqliyyat əlaqələrinin inkişafını gerçəkləşdirmək məqsədi daşıyır.

Yeri gəlmışkən, adları çəkilən ölkələr vasitəsilə həyata keçirilən beynəlxalq yükdaşımaların Zəngəzur dəhlizindən Avrasiya bazar-

əhəmiyyətini qabartmaq istərdim. Belə ki, bu dəhliz region ölkələri arasında iqtisadi və ticari münasibətlərə müsbət təsir göstərməklə yanaşı, yaxın gələcəkdə Şərqi-Qərb nəqliyyat dəhlizinə integrasiya edilməsi fonunda Avropa və Asiya qitələri arasında önemli ticarət marşrutu kimi diqqət mərkəzində saxlanılır. Çinin son illərdə artan iqtisadi nəqliyyat şəbəkəsinə yeni bir alternativlik baxımından Zəngəzur dəhlizi mühüm önəm daşıyır. Bu alternativlik Çindən gələn malların Türkiyənin Şərqi vilayətlərinə,



oradan da Aralıq dənizi və ya İstanbul boğazları vasitəsilə Avropaya daşınmasını təklif edir. Bu, həm də Türkiyənin, Çinin nəqliyyat yollarının diversifikasiya edilməsi strategiyalarına uyğundur.

Bununla bağlı əvvəlcə onu qeyd edim ki, "Bir kəmər, bir yol" layihəsi Qərb və Şərqi arasında yaradılacaq ticarət nəqliyyat xəttinin diversifikasiyalasmasında mühüm bir addımdır. Avropa İttifaqının (AI) Çin ilə olan ticarət əlaqələrinə nəzər yetirsek, bu aydın nəzərə çarpır. Son illərdə Qərb və Şərqi arasındaki ticarət əlaqələri mənfi xarici təsirlərə baxmayaq inkişaf edir. Buna uyğun olaraq, Zəngəzur dəhlizinin bu ticarət xətti üzərində yerləşməsi və səmərəli nəqliyyat koridoru olması Azərbaycanın, o cümlədən, digər region ölkələrinin 600 milyard avroya çatan ticarət əlaqələrində pay sahibi olmağa imkan yaradır. Bundan əlavə, AI və Mərkəzi Asiya ölkələri arasında ticarət əlaqələri 20-30 milyard avro ətrafında dəyişir. Tekcə bu göstərici Zəngəzur dəhlizinin region ölkələrinin ticarət əlaqələrində alternativ nəqliyyat dəhlizi



lərinə çatdırılması Qarabağ regionunun iqtisadi potensialının artmasında xüsusi rol oynaya bilər.

Göründüyü kimi, Zəngəzur dəhlizi böyük iqtisadi əhəmiyyət daşımaqla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, eləcə də Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın inkişafını sürətləndirməklə bərabər, ölkəmizin yerləşdiyi regionun, o cümlədən, Asiya və Avropanın iqtisadiyyatına integrasiyanı sürətləndirmək gücündədir.

İqtisadçı-ekspert Samir Heydərov Zəngəzur dəhlizinin iqtisadi əhəmiyyəti barədə qəzetimizə açıqlamasında dedi:

—Dəhlizin ister regional, isterse də beynəlxalq əhəmiyyəti barədə geniş danişmaq olar. Lakin bu məsələdə Çin tərəfindən "Bir kəmər, bir yol" layihəsi çərçivəsində verə biləcəyi töhfə fonunda Zəngəzur dəhlizinin

olması ilə iqtisadi əhəmiyyət daşımاسını deməyə əsas verir.

Şimal və Cənub istiqamətlərində də Zəngəzur dəhlizi mühüm əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan və İran arasında realize edilən Rəşt-Astara dəmir yolu xətti layihəsi Xəzər dənizi sahili boyunca Şimal-Cənub koridoru olaraq da tanınan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsidir. Belə ki, bu dəmir yolu nəqliyyat xəttinin birləşdirilməsi Şimal-Cənub dəhlizi üzrə ticarət dövriyyəsinin artmasını şərtləndirir. Dəhlizin implementasiyası isə öz növbəsində Qərb-Şərqi və Şimal-Cənub ticarət xətləri üzrə bağlantının formalasmasına və gücləndirilməsinə təsir göstərir.

**Vaqif BAYRAMOV,
"Xalq qəzeti"**